

“Bank Respublika” ASC-də
Müşahidə Şurasının 22 İyul 2025-ci il tarixli 45 sayılı iclasında
təsdiq edilmiş
“Antikorrupsiya Siyasəti”nin
Qısa məzmunu

1. Ümumi müddəalar

Bank Respublika-nın “**Antikorrupsiya Siyasəti**” korrupsiyaya qarşı mübarizədə bankın strateji yanaşmalarını, prinsiplərini və təşkilati məsuliyyət bölgüsünü müəyyən edir. Siyasət, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa, Bankın Komplayens və Etik Davranış Siyasətlərinə, həmçinin korporativ idarəetmə və şəffaflıq prinsiplərinə əsaslanır.

Bu sənəd Bankın bütün əməkdaşları üçün məcburidir və tərəfdaşlara da aid edilir. Korrupsiyaya qarşı **sıfır dözümlülük** yanaşması, hüquqi riayətkarlıq və etik davranış bu siyasətin əsas dayaq sütunlarıdır.

2. Əsas anlayışlar

Siyasətdə əsas anlayışlar geniş şəkildə təqdim olunur: korrupsiya və rüşvət anlayışları, korrupsiya riski və onun idarəedilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, şəxsi maraqlar və maraqlar münaqişəsi, siyasi nüfuzlu şəxslər və onların yaxın çevrələri.

Korrupsiya – vəzifəli şəxsin, yaxud bank əməkdaşının öz statusundan, səlahiyyətlərindən və vəzifə imkanlarından istifadə edərək maddi və ya qeyri-maddi üstünlüklər (pul, hədiyyə, güzəşt, xidmət və s.) əldə etməsi və ya bu məqsədlə təklif və ya vədə razılıq verməsi, eləcə də bu cür üstünlüklərin digər şəxslər tərəfindən təklif və ya təqdim edilməsi.

Rüşvət – hər hansı bir bank əməkdaşına və ya vəzifəli şəxsə işgüzar və ya vəzifə fəaliyyətinə təsir göstərmək məqsədi ilə təqdim edilən pul, hədiyyə, xidmət və digər maddi və ya qeyri-maddi dəyərlər. Rüşvət korrupsiyanın ən geniş yayılmış forması hesab olunur.

Komplayens riski – bankın fəaliyyətində normativ aktlara, etik davranışa və daxili sənədlərə riayət edilmədiyi hallarda yaranan hüquqi və reputasiya risklərini əhatə edir. Komplayens mədəniyyəti isə bank daxilində etik davranışa, şəffaf qərarverməyə və hüquqi uyğunluğa əsaslanan təşkilati davranış modelidir.

3. Məqsəd, vəzifələr və prinsiplər

Siyasətin məqsədi Bank daxilində korrupsiya hallarının qarşısını almaq üçün profilaktik və sistemli tədbirlərin görülməsi, **sıfır tolerantlıq** mədəniyyətinin formalaşdırılması və işçilər arasında etik şüurun inkişaf etdirilməsidir.

Vəzifələrə Bankın bütün əməkdaş və tərəfdaşlarının antikorrupsiya standartları üzrə məlumatlandırılması, rüşvət risklərinin azaldılması və hüquqi məsuliyyətlərin aydınlaşdırılması daxildir. Prinsiplərə isə qanunvericiliyə riayət, rəhbərliyin şəxsi nümunəsi, əməkdaşların prosesə cəlbə, şəffaflıq, məsuliyyətlik və davamlı nəzarət daxildir.

4. Həyata keçirilən tədbirlər

Siyasətin effektiv tətbiqi məqsədilə Bank Etik Davranış Məcəlləsini əsas çərçivə kimi qəbul edir. İşçilərin mütəmadi təlimatlandırılması, rüşvət və korrupsiyaya qarşı məlumatlandırma kanallarının yaradılması və maliyyə əməliyyatlarının şəffaf uçuşu bu istiqamətdə əsas alətlərdir.

Siyasət Bankın daxili elektron platformalarında yerləşdirilir və əmək müqavilələrinə inteqrasiya edilir. Sənədə əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun intizam tədbirləri nəzərdə tutulur.

5. Cavabdeh struktur bölmələr

Bankda rüşvət və korrupsiyaya qarşı tədbirlərin təşkili və nəzarəti Müşahidə Şurası və İdarə Heyətinin ümumi rəhbərliyi altında həyata keçirilir. Bu orqanlar Bank daxilində antikorrupsiya mədəniyyətinin təşviqinə, şəffaflığın artırılmasına və etik prinsiplərə riayət olunmasına xüsusi diqqət yetirirlər.

Siyasətin tələblərinə Bankın bütün struktur bölmələri və əməkdaşları tərəfindən riayət edilməli, potensial korrupsiya riskləri vaxtında müəyyən olunmalı və aidiyyəti üzrə bildirilməlidir.

Rüşvət və korrupsiya hallarının qarşısının alınması və idarə olunması məqsədilə Bankda vahid yanaşma tətbiq olunur və müvafiq nəzarət prosedurları çərçivəsində əməkdaşların maarifləndirilməsi, risklərin qiymətləndirilməsi və davranış standartlarına nəzarət təmin edilir.

6. Fəaliyyətin ən riskli istiqamətləri üzrə qərarlar

Bank Respublika korrupsiyaya qarşı mübarizədə riskli sahələr üzrə xüsusi nəzarət tədbirləri tətbiq edir. Bank, rəsmi şəxslərlə, siyasi nüfuzlu şəxslərlə və onların yaxın çevrəsi ilə münasibətlərdə maddi və ya qeyri-maddi üstünlüklərin təqdim edilməsini, bu şəxslərin xeyrinə hər hansı faydanın verilməsini qadağan edir. Bank kommersiya

üstünlüyü əldə etmək məqsədilə qeyri-etik və qeyri-qanuni davranışlara yol verilən hallar qarşısında sıfır tolerantlıq nümayiş etdirir.

Bank qarşı tərəflərlə əlaqələrdə onların etibarlılığı və reputasiyasını qiymətləndirir, habelə agent, vasitəçi və məsləhətçilərin fəaliyyətində korrupsiya riski yaranmaması üçün müvafiq nəzarət həyata keçirir. Hədiyyələr, qonaqpərvərlik və təmsilçilik xərcləri yalnız şəffaf, məqbul və etik çərçivədə qəbul olunur; bu əməliyyatların Bankın nüfuzuna zərər vurması və ya qərar qəbuletməyə təsiri yolverilməz hesab edilir.

Sosial və sponsor fəaliyyətlər yalnız şəffaflıq və sosial məsuliyyət prinsiplərinə uyğun həyata keçirilir. Siyasi partiyaların və şəxsi maraqları olan təşkilatların maliyyələşdirilməsi Bank tərəfindən qadağandır.

İşçilərlə bağlı seçim, təyinat və təşviqat prosesi şəffaflıq və ədalətlik prinsiplərinə əsaslanır. Yeni qəbul edilən əməkdaşlar korrupsiya fəaliyyəti ilə bağlı keçmişləri baxımından yoxlanılır. İşçilərə siyasət üzrə müntəzəm təlimlər keçirilir və ehtiyac yarandıqda Risklərin İdarə Edilməsi Departamentindən məsləhət almaq imkanları təqdim olunur. Korrupsiya faktı barədə məlumat verən əməkdaşların hüquqları Bank tərəfindən qorunur.

7. Bank əməliyyatlarında korrupsiyaya qarşı tədbirlər və nəzarət

Bank, korrupsiyaya qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili nəzarət və monitoring sistemləri vasitəsilə əməliyyatlarda şəffaflığı və düzgünlüyü təmin edir.

Müştəri əməliyyatları və daxili proseslər üzrə aparılan nəzarət çərçivəsində şübhəli və qeyri-adi hallar mütəmadi olaraq qiymətləndirilir, risk göstəriciləri izlənilir və zəruri hallarda aidiyyəti strukturlar tərəfindən araşdırılır.

Bank əməliyyatlarında aşkar edilə biləcək korrupsiya risklərinə qarşı qabaqlayıcı tədbirlər görülür və bu risklərin aradan qaldırılması məqsədilə müvafiq prosedurlar tətbiq olunur.

Əməkdaşlar korrupsiya riskləri ilə bağlı əməliyyatlar barədə məlumatlı olmalı, şübhəli halları dərhal aidiyyəti üzrə bildirməli və qanunvericiliyin tələblərinə tam riayət etməlidirlər.

Təchizatçılarla əməkdaşlıq prosesində rüşvət və korrupsiya risklərinin qarşısının alınması üçün Bank bu tərəfdaşların fəaliyyətini əvvəlcədən qiymətləndirir, zəruri hallarda uyğun sənədləri tələb edir və yoxlayır.

Bank yalnız dürüstlük, şəffaflıq və etik standartlara cavab verən təchizatçılarla əməkdaşlığa üstünlük verir və bu əməkdaşlıq zamanı korrupsiya risklərinə qarşı nəzarət tədbirlərini tətbiq edir.

8. Daxili nəzarət və monitoring

Bankda korrupsiyaya qarşı fəaliyyətin effektivliyini təmin etmək məqsədilə həm daxili, həm də kənar nəzarət mexanizmləri tətbiq edilir. Daxili audit Bankın müvafiq struktur bölməsi tərəfindən həyata keçirilir və əsas diqqət rüşvət, maraqlar münaqişəsi və səlahiyyətlərin sui-istifadəsinə yönəlir.

Kənar audit isə müstəqil və lisenziyalı auditor təşkilatları tərəfindən aparılır. Bu auditlər Bankın maliyyə hesabatlarının şəffaflığını və qanunvericiliyə uyğunluğunu təsdiqləmək məqsədi daşıyır. Hər iki audit forması Bankın daxili qaydaları, antikorrupsiya prinsipləri və qanuni tələblərə uyğunluğunu qiymətləndirir.

Audit nəticələrinə əsasən müəyyən olunan risklər və pozuntular barədə Bank rəhbərliyinə hesabat verilir və müvafiq tədbirlər görülür.

9. Rüşvət və korrupsiya risklərinin qiymətləndirilməsi

Bankda korrupsiya risklərinin vaxtında aşkarlanması və effektiv idarə olunması məqsədilə davamlı qiymətləndirmə prosesi həyata keçirilir. Bu proses Bankın fəaliyyət istiqamətləri üzrə riskli sahələrin müəyyən olunmasına, mövcud nəzarət mexanizmlərinin səmərəliliyinin dəyərləndirilməsinə və ehtiyac yarandıqda yeni nəzarət tədbirlərinin tətbiqinə əsaslanır.

Korrupsiya risklərinin qiymətləndirilməsi zamanı müvafiq struktur bölmələr tərəfindən hüquqi, reputasiya və etik risklər nəzərə alınır, əldə olunan nəticələr əsasında Bank rəhbərliyinə hesabat təqdim edilir. Bu qiymətləndirmə Bankın ümumi risk idarəetmə çərçivəsinə integrasiya olunaraq, daxili nəzarət sisteminin gücləndirilməsinə xidmət edir.

Bank korrupsiya risklərinin qiymətləndirilməsində beynəlxalq təcrübəyə uyğun yanaşmaları tətbiq edir və bu qiymətləndirmələrin nəticələrinə əsasən siyasət və prosedurlarda zəruri dəyişikliklər həyata keçirir.

10. Korrupsiya faktlarının qəbul edilməsi və yoxlanılması (Whistleblowing)

Bank, korrupsiya hüquqpozmaları ilə bağlı məlumatların etibarlı və təhlükəsiz şəkildə qəbul edilməsi üçün məxfi məlumatvermə (whistleblowing) kanallarını təmin edir. Bu kanallar vasitəsilə işçilər, tərəfdaşlar və digər şəxslər ehtimal edilən korrupsiya halları barədə anonim və ya açıq şəkildə Banka məlumat ötürə bilərlər.

Məlumatların araşdırılması zamanı obyektivlik və məxfiliyin qorunması əsas prinsiplərdən sayılır. Məlumat daxil olduqdan sonra ilkin qiymətləndirmə aparılır və ehtiyac olduqda araşdırma başlanılır. Nəticələrə əsasən hüquqi və intizam xarakterli tədbirlər görülmə bilər.

Bank, korrupsiya faktlarını vicdanla bildiren şəxslərə qarşı hər hansı təzyiq və ya mənfi münasibətə yol verilməməsini təmin edir. Bu şəxslərin müdafiəsi və konfidensiallığı xüsusi diqqət mərkəzində saxlanılır.

11. Maraqlar münaqişəsinin idarə olunması

Bank maraqlar münaqişəsinin idarə edilməsi məqsədilə qabaqlayıcı və nəzarət tədbirləri tətbiq edir. İşçilərin şəxsi maraqlarının Bankın qərar qəbul etmə proseslərinə təsir etməsinin qarşısını almaq üçün riskli halların vaxtında aşkar olunması təmin edilir.

Müvafiq siyasətlər çərçivəsində işçilər və onların yaxın qohumlarının Bankla işgüzar münasibətləri və imkanlardan sui-istifadə halları nəzarətdə saxlanılır. Hər bir münaqişə riski müstəqil şəkildə araşdırılır və ehtiyac olduqda tədbirlər həyata keçirilir.

12. Yekun müddəalar

Antikorrupsiya Siyasəti Bankın Müşahidə Şurası tərəfindən təsdiqlənir və qüvvəyə mindiyi tarixdən etibarən hüquqi qüvvə qazanır. Siyasət ildə ən azı bir dəfə nəzərdən keçirilir və dəyişiklik zərurəti yarandıqda aidiyyəti struktur bölmələrin təklifi ilə yenilənərək Müşahidə Şurasına təqdim edilir.

Əgər Siyasətin hər hansı bəndi qanunvericiliklə ziddiyyət təşkil edərsə, həmin bənd yalnız qanunvericiliyə uyğun hissələrdə qüvvədə saxlanılır. Siyasətə Bankın bütün əməkdaşları riayət etməli və tələblərə əməl etmədikdə məsuliyyət daşımalıdır.